

Xalqa həsr olunmuş ömür

XX yüzilliyin xalqımıza yetirdiyi qüdrətli şəxsiyyətlərdən biri də Heydər Əliyev oldu. 1923-cü il may ayının 10-da zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya gələn, sonsuz manəələrdən, çətinliklərdən keçərək Yer kürəsinin altıda bir hissəsini əhatə edən SSRİ adlanan nəhəng dövlətin rəhbərlərindən biri səviyyəsinə yüksələn Heydər Əliyev hem də Azərbaycan tarixinə xilaskar kimi daxil oldu.

Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. On çətin anda, ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi, qabiliyyətdir. O, sözün həqiqi mənasında, böyük azərbaycanlıdır.

Biz bu gün böyük iftخار, qürur hissi ile qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında



əvəzsiz tarixi xidmətidir. Ümummilli liderimizin bir kələmi hər zaman bizə meyar olmalıdır: "Heç vaxt fikirləşməyin ki, Vətən size ne verib. Həmişə öz-özünüzdən soruşun ki, siz Vətən üçün ne etmisiniz?!"

Heydər Əliyev bütün fəal həyatı boyu belə bir məfkurə ilə yaşıdı, Vətəni, xalqı üçün

nə mümkündürse edərək, müstəqil Azərbaycan dövlətini qurdur.

Azərbaycan xalqı xoşbəxtidir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözərək dünyadan bir sıra dövlət başçılarının dilində dəfələrə səslənib. Bu, bir həqiqətdir. Məhz dahi insanın səyi nəti-

cəsində Azərbaycan dönməz müstəqilliyyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.

Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən tərəfdən yanaşılqda onun intəhəsiz fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənilidikcə öyrənilen, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğunu digər dünya siyasetçilərindən fərqləndirən siyasi dühəsi, onun yaradıcı zəkası hələ uzun illər çox tərəflə araşdırımların mövzusu olacaq, amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanımızın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülh-pərəstlik və humanizm ideyalarına əsaslanan fəaliyyəti ilə bəşər tarixinin yətişdiridiyi nadir şəxsiyyətlərdəndir!

Ümummilli lider Heydər Əliyevin uzaqqorən siyasetinin nəticəsi olan müasir müstəqil Azərbaycan ümumxalq məhəbbəti qazanmış Prezidentimiz İlham Əliyevin müdrik, uzaqqorən siyaseti sayesində dünyanın nüfuzlu, sürtələ inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycan artıq beynəlxalq aləmdə söz, nüfuz sahibidir.

Xatirəsi qəlbimizdə əbədi yaşayın ulu öndərin doğum günü—10 may ölkəmizdə hər il olduğu kimi bu il də geniş qeyd olundu, dahi şəxsiyyətin xalqımız qarşısındaki əvəzsiz xidmətləri bir da-ha xatırlandı.

Biz də Heydər Əliyev Mərkəzinin emekdaşları ola-raq, ümummilli liderin ana-dan olmasının 92-ci ildönümüne həsr olunmuş dərs-lərdə iştirak edən şagirdlərə ulu öndərin irsi haqqında məlumat verir, kitab və bacarıqlı əllər dərnəyinin üzv-lərinin əl işlərində ibarət sərgiləri nümayiş etdiririk.

Mahirə KƏRİMOVA,
Heydər Əliyev Mərkəzinin bələdçisi.

Mən özümü Heydər Əliyev məktəbinin məzunu hesab edirəm

1960-ci illərdən başlayaraq həyatımın demək olar yarım əsrini, Azərbaycanda və Azərbaycanı təmsilən xarici ölkə universitetlərində dərs demiş, müxtəlif mövzularda mühazirələr oxumuşam. Azərbaycanda baş verən bütün hadisələrin şəx-sən şahidi olmuşam, çünkü, mən həmin dövrün həyat dərsini almış, o dövrə yətişmiş və özümü Heydər Əliyev məktəbinin məzunu hesab etmişəm. Əlli il, yəni bu gün də daim o dahi insanın ideyaları və siyaseti mənim həyat devizim olub və elmi-pedaqoji fəaliyyətimi onun prinsipləri əsasında yürütmüşəm.

Azərbaycan xalqının milli iftixarı, ulu öndərimiz Heydər Əliyev ilə şəxsən görüşmək və onunla səmimi söhbət etmək mənə 1992-ci ilin avqust ayında nəsib olmuşdur. Mən ilk dəfə idi ki, Naxçıvana gedirdim. Bakıdan ziyanət yoldaşım bir müəllimə idim. Əshabi-kəhfə ziyanət edib qurban kəsdirdikdən sonra, qonaq olduğumuz evə gəldik. Axşam saat altı idi, ev sahibi Naxçıvanda ilk dəfə olduğumuzu bildiyi üçün —haranı görmək istəyirsiniz—deyə soruşduqda, mən Heydər Əliyev adına parkı və onun oradakı büstünü ziyanət etmək istədiyi bildirdim. Bir çox yerləri

gəzdik, parka gəldik, onun büstünü ziyanət etdik. Artıq gec idi, eve dönürdük. Bir qapının önündən keçirdik, qapı açıq idi, qarşısında qarabuğdayı bir qadın dayanmışdı. Qadın (Heydər Əliyevin bacısı Sənubər xanım olduğunu da sonradan bilsəm) bizi müşaiyət edən ev sahibindən—Deyəsən, qonaqların var, haradan gəlirsiniz—deyə soruşdu. Mən həmin Heydər Əliyev parkını gəzərək, onun büstünü ziyanət etdiyimizi dedim. Qadın—Heydər Əliyevi belə çox istəyirsənsə, bax, hə-yətdə oturub, gəlin içəri özünü ziyanət edin—dedi. Mən bu möcüzənin qarşısında çəşib qalmışdım. İçəriyə baxdım. Doğrudan da Heydər Əliyev idi. Gözlərimə inana bilmirdim, bu nə qəribə təsadüf idi. Gör, uca Allah mənim istəyimi harada və hansı şəraitdə mənə qismət edirdi. Çox səliqə ilə salınmış gül-çiçəkli bir hə-yətdə o, tək oturmuşdu, əy-nində cizgili, yarımqol köynək var idi. Utana-utana hə-yəte kecdik.—"Buyurun,

gəlin. Xoş gəlmisiniz"—de-di və bizimlə çox səmimi görüşdü.

Bir müddət söhbətə nə-dən, haradan başlayacağımı bilmədim, çünkü belə bir dahinin qarşısında insan sıxılır. Etiraf edim ki, böyük sevinc içinde idim, illərlə bu böyük, əlçatmaz insan, müdrik öndərlə şəxsən görürəməyi, heç olmasa beş-on dəqiqə onunla danışmağı arzulamışdım. Söhbətə birinci o, başladı. Onun gülümsəyərək söhbətə başlaşması bir andaca həyacanı-min yox olmasına səbəb ol-du. Mən onu çoxdan ziyanət etmek arzusunda olduğumu söylədim və arzumun məhz bu günə təsadüf etməsi de bir qismətdir, dedim. Allah evinin ziyanətindən sonra mənim arzumun yerinə yet-məsi özü bəlkə də Allahın möcüzəsidir. O, suallar ve-rirdi. Qəbelə şəhərindən ol-duğumu bildikdə, dağlar qoynunda yerləşən o bölgənin saf havası və qayğılaş insanlarından danışdı. Bakı—İsmayılli—Qəbelə—Tbilisi yol layihəsindən danışdı və

əlavə etdi:—"Təəssüf ki, Moskvaya dəvət olunduğum üçün bu layihənin icrasını axıra çatdırı bilmədim". Mən isə dedim:—Heydər Əliyeviç, biz qəbeləlilərin yolu ki, çəkilib, biz hə-dəfə o yolu gedərkən Sizə dua edirik, çünkü, Bakı—Qəbelə yolu 100 kilometr qısa-lib, üstəlik dağların arasından keçən o yol füsünkarlığı, təbiət mənzəresi ilə əsl istirahət zonasıdır, o yollar insana zövq verir. Biz Qəbelə camaati o yola "Heydər Əliyev yolu" deyirik. O, gü-lərək—"sağ olun"—dedi. Sonra da xeyli ümumi vəziyyətdən, təhsildən danışdıq. Gelişimizin məqsədi onu çox sevdiyimiz üçün ziyanət olduğunu dedikdə, —bu gün oğlum da qızları ilə Moskvadan məni görməyə gəliblər—dedi. Sonra üzünü evə tərəf çevirərək—İlham, oğlum, bura gəl, Bakıdan qonaqlarımız var—deyə səsləndi.

İlham müəllim həyətə enərək yanımıza gəldi, xüsusi hörmətlə bizimlə görüşüb, bir az oturduqdan son-

ra, atasından izn alıb qızlarınıın yanına qayıtdı. Onun atasına qarşı olan bu saygı və hörməti də diqqətdən yaya bilməzdi. Haqqında da-nışdığımız şəxs, Heydər Əliyevin ailəsində yetmiş, əlli-nəcabəti ilə hər kəsə ör-nək, Azərbaycan elmine böyük töhfələr vermiş, bir ziya-li ananın tərbiyəsini görmüş, atasının böyük siyasi məktəbini keçmiş, indi isə bütün dünyada onun ideyalarını və lahiyələrini uğurla həyata keçirən, onun layiqli davam-cısı möhtərəm Prezidentimiz İlham Əliyev idi. Deməli, mən, illərlə Heydər Əliyevlə görüşmək arzusunda olduğum halda, bir gündə iki Prezidentlə görüşmək qismətim olmuşdur...

Əlbəttə, bu tarixi görüşün həyacanını mən heç vaxt unutmayacağam.

prof. Minirə QARAYEVA,
"Xoş Niyət" Xeyriyyə İctimai Birliyinin prezidenti, Dünya Konstitutsiya və Parlament Assosasiyasının (WCPA) fəxri vitse-prezidenti.